



SÜLHİYYƏ MUSA QIZI

## HƏYAT

(hekayə)

Baxtı gün görməmişdi heç. Bəlkə də doqulmamışdan bələydi. Doğulandan isə çətin galmışdı hər sey ona. Almamışdı ana qoxusu, dadmamışdı ana hərəroti, ataşı. Süd etirli bəbek də deyilməmişdi ona - yadında qala.

Anasızı, həyata qalıcıla. Təcəvvüd etdi.

Atası da dözməyi sevdiyi xanımının dərdinə, beş yaşında oğlunu taşınır qonşulara tark etmişdi dünyani. Yanı canı bu köhnə evde qalmış təki, balasının yanında xəcalətlə o koc etmişdi sevdiyinin yanına.

mişdi, başını sıqlılamışdı onun. Arif bu sıcaqlılaş daş təki stilub qalmışdı ağır-agır röyasında. O gecə və o yataqda daş qədər ağır dərd-lərini unutmuşdu yuxusu boyda...

Yuxusuna səkildən hasrat-həsrət bir ana boylanırdı - boynu cıynında, nisgil sazan başıyla. Kedəri şökildən belə duyulan. Anası tekco şökille doğmayı yavrusuna. Axi, o tekce botmindəki sırlı dünyada görmüşüdi canına can olanı. Cox danışdı onunla, şikayətləndi bextindən. Anasızığın çətinliyindən, məşəqqətləndən. Qohum yoxdu, bu başqa, heç yaxşı bir dostun da rastına gelməməsindən, - söz adı açıllarla. O ki, var giley-güzərinə töküdü oğlu şəkil anaya. Ovundu hardan, ağladı hönkür-hönkür o dilsizliyə üşyan edərək. Çırpmaraq. Cavabsızlıqlan illərlə içdə yara salan min bir suala iç çəkarək. Nə desə, no damışsa da öksi yoxdu qarşidan. Qarşılığı nagüman. Zaman bu dolanbac yuxuda donub qalmışdı sanki. Geriye gəliş də yoxdu ordan.

ömründə - o qoşılı golisodək... "Ay qonşu", - kalmış oyatmışdı on uzun yuxusundan o balaca adamı. Gözünü ova-ova qacırılmışdı analı yuxusunu. Perik salmışdı şəkil ananı o yuxulu yerindən - yuxu yaşantısından. Kiprılıkları qış qanadı tak çırpa-çırpa durmuşdu ayaga. Hövlenək. Anasına verdiyi min sualdan bəlkə də sonuncuydu diilində: "Allahın yanında canımızı parıtmış yetim, kimsezi qoysaq qədər gününüz naymış belə anacan? "Kəyallala gerçək arasında garışındakını heqiqət səmib, düşünmədən bir nəfəsə sarılmışdı boynuna. Onu: "Sənə na olub", - kəlməsi gətirmişdi özünə. O qız bir az qorxu, bir az heyacan qarışqə və təngənəfəs: "Anam siz yemək göndərib" - demişdi. Qonşu qızı qariba bir nəzərə şüzbü bə qonşunu, baxa-baxa da Maşnuna Leyli kimi getmişdi teləsik öz evinə. Qızənbə həya asərinən özünü yatağa atmış, yenidən yorğanı